

Azərbaycan Respublikası
Təhsil Nazirliyinin
13 aprel 2018-ci il tarixli
əmri ilə təsdiq edilmişdir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının
95 illik yubileyi münasibətilə ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin
şagird və tələbələri arasında gənc ifaçıların III respublika müsabiqəsinin
ƏSASNAMƏSİ

Müsabiqənin məqsədi

Mədəni irsimizin qorunub saxlanılmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox böyük və əvəzsiz xidmətləri olmuşdur.

Müsabiqənin məqsədi şagird və tələbələri ümummilli lider Heydər Əliyev nümunəsində tərbiyə etmək, istedadlı, yaradıcı gəncləri üzə çıxarmaqdır.

Müsabiqənin təşkili və keçirilmə qaydaları

Müsabiqə instrumental ifaçılıq (fortepiano, simli alətlər, nəfəs alətləri, xalq çalğı alətləri), xanəndəlik və vokal nominasiyaları üzrə 2 mərhələdə keçiriləcəkdir.

I mərhələ - 16-22 aprel 2018-ci il tarixində əlavədəki qrafik üzrə keçiriləcək. Bu mərhələdə uğurla çıxış edən iştirakçılar növbəti mərhələyə vəsiqə qazanacaqdır.

II mərhələ - 23-26 aprel 2018 – ci il tarixində qrafik üzrə Bakı Musiqi Akademiyasında keçiriləcəkdir.

29 aprel 2018-ci il tarixində Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək.

Qeyd: Müsabiqəyə qatılan musiqi məktəbləri və musiqi yönümlü orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri münisflər heyəti tərəfindən ayrı qiymətləndiriləcəkdir. Qaliblərin seçimi Təhsil Nazirliyinin təsdiq etdiyi münisflər heyəti tərəfindən aparılacaq.

Qaliblərin mükafatlandırılması

Müsabiqənin respublika mərhələsində I, II, III yerlərə layiq görülən ifaçılar Təhsil Nazirliyinin diplomu və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.

Qaliblərin mükafatlandırılması mərasimi və yekun konserti 3 may 2018-ci il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcəkdir.

Müsabiqənin şərtləri

Müsabiqə orta ixtisas təhsili müəssisələrinin 19 yaşadək tələbələri, ümumtəhsil, musiqi və uşaq incəsənət məktəblərinin şagirdləri arasında keçirilir.

Müsabiqə 3 yaş qrupu üzrə keçiriləcəkdir.

I qrup - 8-12 yaş

II qrup - 13-15 yaş

III qrup - 16-18 yaş

Respublika mərhələsində iştirak hüququ qazanmış namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Doğum haqqında sənədin surəti
2. Foto 2 ədəd (9 x 12 ölçüdə)
3. Tərcümeyi-hal (hansı müsabiqələrdə iştirak edildiyi göstərməli)
4. Proqram (müəllim, konsertmeyster və əlaqə telefonları göstərməli)
5. Oxuduğu təhsil müəssisəsindən arayış

Müsabiqədə iştirak edəcək namizədlərin sənədləri Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə təqdim olunmalıdır.

Ünvan: Süleyman Tağızadə küçəsi, 50, Bakı şəhəri 150 nömrəli tam orta məktəbin binası.

Əlaqə telefonları: 492-61-69, 492-43-97; 055 537-13-70.

Müsabiqənin tələbatı:

Müsabiqənin şərtləri:

Fortepiano

I yaş qrupu

I tur

1. Polifoniya (Kiçik prelüd, 2 və ya 3 səsli invensiyalar, ingilis və fransız suitasından -2-3

hissə)

2.Klassik sonatadan hissə (I və ya II,III hissə),Variasiyalar.

3.Etüd

II tur

1. Qərbi Avropa və rus bəstəkarlarının romantik əsərləri 1, və ya kiçik 2,3 əsəri.

2. XX əsr dünya bəstəkarlarının əsəri

3. Azərbaycan bəstəkarının əsəri

II yaş qrupu

I tur

1. Polifoniya İ.S.Bax (Y.T.K, partitlər, suitalardan II –III hissə),

D.Şestakoviç– prelüd və fuqa

2.Klassik Sonata (I və ya II,III hissə), Variasiyalar

3.Virtuoz etüd

II tur

1. Qərbi Avropa və rus bəstəkarlarının romantik iri həcmli ya da 2-3 fərqli xasiyyətli əsər.

2. Azərbaycan bəstəkarının əsəri

3. XX əsr dünya bəstəkarlarının əsərləri

QEYD : I qrup II,III qrupun əsərlərindən istifadə edə bilər.

III yaş qrupu

I tur

1. Polifoniya İ.S.Bax, (YTK,Partitalar,Suitalar – bütöv, Orqan prelüdyə və fuqa),Şostakoviç - prelüd və fuqa

2.Klassik Sonata (I və ya II, III hissə) variyasalar

3.Etüd (List, Şopen, Raxmaninov, Skryabin və b.)

II tur

1. İri həcmli romantik əsər

2. XX əsr dünya bəstəkarlarının əsəri

3. Azərbaycan bəstəkarının əsəri

Orkestr (Simli alətlər)

I yaş qrupu

I tur

1.Etüd

2. Qədim Sonatadan- 2 hissə

3. Virtuoz pyes

II tur

1. Konsert (I hissə və ya II-III hissə)

2. Azərbaycan bəstəkarının əsəri

QEYD : I qrup II,III qrupun əsərlərindən istifadə edə bilər.

II yaş qrupu

I tur

1. Etüd

2. Qədim Sonatadan- 2 hissə

3. Virtuoz pyes

II tur

1. Konsert (I hissə və ya II-III hissə)

2. Azərbaycan bəstəkarının pyesi

III yaş qrupu

I tur

1. Etüd və ya Kapris

2. Polifoniya (İ.S.Bax)- solo skripka üçün sonata və patitadan- 2 hissə

3. Virtuoz pyes

II tur

1. Konsert (I hissə və ya II-III hissə)

2. Azərbaycan bəstəkarının pyesi

Nəfəs alətləri

I yaş qrupu

1. Azərbaycan bəstəkarının əsəri, iki müxtəlif xarakterli əsər

(Bir turlu)

QEYD : I qrup II,III qrupun əsərlərindən istifadə edə bilər.

II yaş qrupu

I tur

1. Azərbaycan bəstəkarının əsəri, iki müxtəlif xarakterli əsər

II tur

1. Konsert I hissə və ya II-III hissə

III yaş qrupu

I tur

1. Azərbaycan bəstəkarının əsəri
2. Pyes-(Sərbəst seçim)
3. İri həcmli əsər(variasiya və ya konsert)

II tur

1. Konsert (I-II-III hissə)

Vokal

I yaş qrupu

I tur

1. Azərbaycan xalq mahnısı
2. Sərbəst seçim

II tur

1. İki müxtəlif xarakterli əsər

QEYD : I qrup II,III qrupun əsərlərindən istifadə edə bilər.

II yaş qrupu

I tur

1. Barokko dövrünün əsəri
2. Azərbaycan xalq mahnısı

II tur

1. Qərbi Avropa bəstəkarlarının əsəri
2. Romans, Azərbaycan bəstəkarının əsəri

III yaş qrupu

I tur

1. Barokko dövrünün əsəri
2. Sərbəst seçim

II tur

1. Qərbi Avropa və ya rus bəstəkarlarının ariya və romansları
2. Sərbəst seçim

Xalq çalğı alətləri

Tar

Bütün yaş qrupları üzrə

I tur

1. Etüd
2. İki müxtəlif xarakterli əsər (əsərlərdən biri xarici ölkə bəstəkarının əsəri olmaq şərti ilə)

II tur

1. İri həcmli əsər (konsert I hissə və ya II-III hissə, Fantaziya)
2. Muğam (5-7 dəq)

Kamança

Bütün yaş qrupları üzrə

I tur

1. Etüd
2. İki müxtəlif xarakterli əsər (əsərlərdən biri xarici ölkə bəstəkarının əsəri olmalı)

II tur

1. İri həcmli əsər (konsert I hissə və ya II-III hissə, Fantaziya)
2. Muğam (5-7 dəq)

Qanun

Bütün yaş qrupları üzrə

I tur

1. Etüd
2. İki müxtəlif xarakterli əsər (əsərlərdən biri xarici ölkə bəstəkarının əsəri olmalı)

II tur

1. İri həcmli əsər (konsert I hissə və ya II-III hissə, Fantaziya)
2. Muğam (5-7 dəq)

Balaban

Bütün yaş qrupları üzrə

I tur

1. İki müxtəlif xarakterli əsər

II tur

1. Azərbaycan xalq rəqsi
2. Muğam (5-7 dəq.)

Xanəndə

Bütün yaş qrupları üzrə

I tur

1. Xalq mahnısı
2. Bəstəkar mahnısı
3. Zərb muğamı (dəfi özü çalmaq şərti ilə)

II tur

1. Muğam